



(əvvəli ötən sayımızda)

Öntürklər bir etnos olaraq ilk önce Cənub Sibirdə daxil olmaqla Volqa-Ural bölgəsində təşəkkül taparaq Turan birliliyinin ilk rüşeymini yaradmışlar. Sonra tədricən güneyə doğru yayılırlaraq Aral və Xəzər dənizi arasındaki ərazilərdə hind-arillər bura qədəm qoymadan min illər önce maskunlaşmış, Böyük Turan adlanan vətənlərinin mərkəzini əcvermişlər. Genetik və arxeoloji araşdırımlar nəticəsində de məlum olduğu kimi bəşər mədəniyyətinin ilk rüşeymləri XI-X minilliklərdə Böyük Turan adlanan bumərkəzdə yaranmış və burdan yer üzünün digər ərazilərinə yayılmışdır. İlkin bəşər mədəniyyətinin yarandığı qədim tarixi dövrdə ari və sami irqləri hələ tarix səhnəsinə qədəm qoymamışdır.

XX əsrin əvvellərində yaşamış Alman antropoloqu Egon Eikstadt Turanı, yəni cənubi Sibiri turanlıların ilk vətəni və bəşəriyyətin dinamik inkişafının əsas hərəkətvericisi qüvvəsi hesab edir.

Turan çölleri dinamik inkişafın mərkəzi idi. Bu bozkırın yaşayış alanı kimi təkcə bioloji özəlliklərinin deyil, həmçinin orda əhali artımının sosial psixoloji özəlliklərindən də irəli gəldi.

E.Eykstadt turanlıların ilk vətəni və onların yer üzərində məskunlaşması hadisəsini təfərrüatlı şəkildə təsvir edir: "Tərəm hövzəsi və Asyanın yüksək ovalıqları qədimlərdə olduğu kimi bu gündə turanlıların yurdudur. Turan indiki Türkmenistan və Qazaxıstanın yerləşdiyi ərazidir". (Egon Eikstedt, 1834, Səh. 282)

Turan ərazisi təkcə mərkəzi Asyanı əhatə etmirdi, hindarilərdən önce Hindistan ərazisidə qədim dövrdən etibarən turanlıların məskunlaşdıqları əraziyə daxil idi. Birinci Hind yarımadasının cənubundakı körfəzin Turan dənizi adlandığını yazır. (A.Biruni, 1963, səh. 196)

Aral-Xəzər və Qara dəniz hövzəsinin yaşayış üçün əlverişli əraziyə çevriləməsi və turanlıların bu əlverişli şəraitdə inkişafı onların yaşayış və fəaliyyət alanlarının durmadan qərbə doğru genişlənməsinə və yeni ölkələrin meydana çıxmamasına səbəb olurdu. Aral dənizi və Ural dağları arasında ərazi qərbə doğru uzanan təbii köprü və yol rolini oynayırdı. Quraqlıq, toz tufanları və bunların nəticəsində baş verən qıtlıq heyvandar köçəri xalqları daima hərəkətdə olmağa, yerdeyişməyə, daha əlverişli şərait axtarmağa söv qedirdi.

olduğu kimi Turan ırqinə mənsub olan finlərin də din iinanclarında metalla əlaqədar miflərmü hümyertuturdu. (Lenormant F. 1877, Səh. 366)

Görkəmli İtalyan arxeoloqu ve paleontoloqu Francesco Molonla Ural-Altay bölgəsini Turan adlandırır və Buzluqların əriməsi ilə turanlıların öz yurdlarını tərk edərək şimaldan cənuba doğru hərəkət etdiklərini yazmışdır. Asyanın böyük hissəsi bəşəriyyətin ikinci böyük əhali qrupunu

Ələsgər Siyablı

etməkdədir. Buzların əriməsi ilə başlanan Böyük tufandan sonra türkələr indi başları əbədi qarla örtülü Böyük Altay dağlarından yenerək güney-doğu və güneybatı istiqamətindəki ərazilərə yaxıldılar. Onlar çox erkən dövrlərdə Çin sərhəddi ərazilərində məskunlaşmışdır. Çinlilər onları Hyunq-nular adlandırdılar. (Klaprot J. 1823, Səh. 225)

Yuxarıdakı şəhərlərdən də göründüyü kimi Öntürklər bir etnos kimi təşəkkül tapdıqları və tarixçilərin 1-ci Turan adlandırdıqları Cənubi Sibirdən tarixin sonrakı dönenlərində güneyə doğru Aral dənizi, Amudərya və Sirdərya çaylarının iqlimi daha əlverişli və yaşayış üçün daha münasib vadilərinə yaxılaraq

mədəniyyəti Türkmenistan ərazisində 1904-1908-ci illərdə arxeoloq Pumelli tərafından araşdırılmışdır. Añau ərazisindəki şəhər mədəniyyətidir. Añau adını fars dilində Abe-nav (Yenisu) və ya "yeni yer" kimi izah edib onun kökünü iranlılara bağlamağa çalışalar da, bu yaşayış məskənin adı qədim zamanlardan türkçə Ana öy (ana ev) şəklində mövcud olmuşdur. Añau Türkmenistanın güneyində mövcud olmuş ən böyük qədim iqtisadiyyat, mədəniyyət və ticarət mərkəzi olaraq şəhərin və onun ətrafində məskunlaşmış əhali tərəfindən "Ana ev" adlandırılmışdır.

Pumellinin irəli sürdüyü "Oasis teori" yəni "Vahə nəzəriyəsi" hə görə tarix öncəsi ilk uygarlıqlar məhz münbit torpaqların, rütubətin və bol suyun mövcud olduğu böyük çayların vadilərində yaranmışdır.

Avropanın və Asyanın quzey ərazilərini əhatə edən buz qatlarının əriməsi nəticəsində

Dünya tarixinin Turan dövrü

Görkəmli Fransa tarixçisi Maspero türklerin Ergenekon əfsanəsinin guman edildiyindən daha qədim dövrləri eks etdirdiyi fikrini irəli stürməs və turanlıların dünyaya yayılmasını bu əfsanə ilə əlaqələndirmişdir. Pamir dağlarından şimalda Altay dağ-



rının arasında sıxışış qalmış türkələr əfsanəyə görə dəmir dağı əridərək xilas olmuş, onların bir qolu qərbə doğru hərəkət edərək müxtəlif ərazilərə və o cümlədən Avropaya yayılmışlar. Metalın və digər filizlərinin dağ sükurlarının üst qatlarında yerləşmiş olduğu Altay dağlarında mədənçilik fealiyyəti ilə məşğul olan turanlılar zərgərlik sənətini də tezliklə mənimşəyərək bu sənətlərin Xaldeydə (Sumerde) əsasını qoymalar. Bu əlkədə aşkar edilmiş qədim məzarlarda coxsayılı qızıl, bürünc, dəmir əşyalar: qolbağı, sırtq, bıçaq, balta, dəryaz təpilmüşdür. (Gaston Maspero. 1876, Səh. 135, 141)

Maspero kimi Lenorman da türkələrin qapanmış olduqları dar vadidən dəmir dağı əridərək xilas olub azadlığa çıxdıqlarını eks etdirdən Ergenekon əfsanəsinin kökünü türkətlərin meydana çıxdığı ilk orta əsrlər dövrünə deyil, daha qədim dövrlərə, dəmirin kəş edildiyi dövrlə aid olduğunu qeyd edirdi. Türklerdə

taşkil edən Turan ırqına məxsus idi. Onlar Cənuba doğru hərəkət edərək bir qolu Himalaydan şərqi, Hindistan və Ərabistana doğru, digər qolu isə İran üzərindən Qafqaza və daha irəliye doğru hərəkət edərək həmin ərazilər məskunlaşdırılmışlar. Turan ırqının digər bir qolu Ural dağları üzərindən batiya və güney-batiya doğru hərəkət edərək Avropa ya gəlmışlardır. (Francesco Molon. 1880, Səh. 16, 19)

F.Molon heyvanların ilk olaraq turanlılar tərafından əhliləşdirildiklərini və Ural və Altay arasında yaşamış turanlı xalqların əhliləşdirmiş olduqları ev heyvanlarını da özləri ilə məskunlaşmış olduqları yeni ərazilərə gətirdiklərini xüsusi olaraq qeyd edir. (Francesco Molon. 1880, Səh. 22)

Klaprota görə dünyadan ən qədim xalqlarından olan türkələrin yayıldıkları ərazi güney-batiya Adriatik dənizindən başlayıb, qızılıq-doğuda Lenanın Buzlu okeana töküldüyü ərazini əhatə

burda ilkin bəşər mədəniyyətinin rüşeymlərini yaratmış, ilk əhali mədəniyyətinin, əkinçilikin əsasını qoymuş və heyvanların əhlişdirilməsinə nail olmuşlar.

Mərkəzi Asyanın bu əzəmetli Turan əlkəsinin sakınları sonradan malik olduqları mədəniyyət ünsürlərini, əkinçilik və rəsədlərini, heyvan bəsləmə və metalçılıq səriştəsini özləri ilə köçlərə məruz qalaraq məskunlaşdıqları yeni əraziləre daşıyaraq orda yeni mədəniyyətlərin əşəkkül tapmasına səbəb olmuşlar.

Turanlıların ən qədim dövrlərdən öz yurdularını tərk edərək müxtəlif istiqamətlərə və o cümlədən İran üzərindən batiya doğru yönəlmələri Amerikanın Nyu Hempşir Universitetindən İtalyan-mənşəli arxeoloqu R.Pumellinin Añauda və ətraf ərazilərdə aşkarla çıxardığı qədim arxeoloji mədəniyyətlərə də sübut olmuşdur. Turanlıların və eləcə də bəşəriyyətin indiyə qədər aşkar edilmiş ən qədim şəhər

əmələ gələn sel suları böyük çaylar şəklində guneyə doğru axaraq Batıda Mesopotamiya adlanan Zaqros dağları ilə Aralıq dənizi arası əraziləri, doğuda isə Turan ovalığı adlanan əraziləri öz suları ilə doyuraraq yüz illər ərzində davam edən proses nəticəsində bol rütubətə malik əkinçilik üçün əlverişli bərəkətlilik münbit torpaqlara əvvərilməsinə şərait yaratmışdır. Nəticədə tarix öncəsi adlanan çağda bir-birindən uzaq məsafədə yerləşən bu iki ərazi bəşər uyqarlığından iki önemli mərkəzlərinin əkinçilik səriştəsini özləri ilə köçlərə məruz qalaraq məskunlaşdıqları yeni əraziləre daşıyaraq orda yeni mədəniyyətlərin əşəkkül tapmasına səbəb olmuşlar.

Turanlıların ən qədim yurdularını tərk edərək müxtəlif istiqamətlərə və o cümlədən İran üzərindən batiya doğru yönəlmələri Amerikanın Nyu Hempşir Universitetindən İtalyan-mənşəli arxeoloqu R.Pumelli Añauda və ətraf ərazilərdə aşkarla çıxardığı qədim arxeoloji mədəniyyətlərə də sübut olmuşdur. Turanlıların və eləcə də bəşəriyyətin indiyə qədər aşkar edilmiş ən qədim şəhər

(ardı gələn sayımızda)